

ZÜLFİYYƏ SALAYEVA

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ƏRAZİSİNДƏ YAYILAN *DELPHINIUM L.* NÖVLƏRİNİN BIOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ

*Məqalədə, Naxçıvan Muxtar Respublikası ərazisində yayılan *Delphinium L.* növlərinin bioekoloji xüsusiyyətləri və yayıldığı sahələr haqqında məlumat verilmişdir. Ədəbiyyat araşdırmları və ekspedisiyalar zamanı məlumat edilmişdir ki, ərazidə *Delphinium L.* cinsin 9 növü – *Delphinium araraticum* (N.Buch.) Grossh.-Ağrı mahmızçıçayı, *D. buschianum* Grossh.-Buş mahmızçıçayı, *D. caucasicum* C.A.Mey.-Qafqaz mahmızçıçayı, *D. cyproleptrum* Boiss.-Qozbel mahmızçıçayı, *D. flexuosum* Bieb.-Qırırmızı mahmızçıçayı, *D. foetidum* Lomak.-Ağırılı mahmızçıçayı, *D. freynii* Conrath-Frein mahmızçıçayı, *D. nachizevanum* Tzvel. (*D. queretorum* Boiss. & Hausskn.)-Naxçıvan mahmızçıçayı, *D. szowitsianum* Boiss.-Şovç mahmızçıçayı yayılmışdır. Növlərin təyinində son nomenklaturə dəyişikliklərdən istifadə olunmuş, onların səfayədilə xüsusiyyətlərindən bəhs edilmişdir.*

Açar sözlər: flora, sistematiq təhlil, geofit, efeferoid, bəzək bitki.

Giriş. Naxçıvan Muxtar Respublikasının florası Azərbaycanın digər coğrafi regionlarından zənginliyi ilə fərqlənir. Muxtar respublikanın əsas tabii sərvətlərindən biri onun bitki örtüyüdür. Bu zənginlik uzun süren təkamül prosesində tabii-tarixi, ekoloji və antropogen faktorların birləştiyi sayəsində yaranıb inkişaf etmiş və zaman-zaman formalasılmışdır. Muxtar respublikanın Arazboyu düzənləklərində (Sədərək, Şəhər, Kəngərlı, Böyükdüzü, Naxçıvan, Gültəstan, Yayıc, Dəstə, Qırdbad) eyni zamanda, bütün dağlıq sahələrin bitki örtütündə *Delphinium* növləri geniş yayılmışdır. *Delphinium* növlərinin Naxçıvan Muxtar Respublikası florasında hərtərəfli öyrənilməsi, bioekoloji xüsusiyyətlərinin tədqiq edilməsi, növ tərkibinin dəqiqləşdirilməsi, sistematiq icmalinin hazırlanması, faydalı növlərinin müəyyənəşdirilməsi, mübahisə olunması və s. aktual məsələlərdən biridir.

Material və metodika. Tədqiqət obyekti və material olaraq Naxçıvan Muxtar Respublikasının aşağı, orta və yüksək dağlıq zonalarına aparılan çöl tədqiqatlan zamanı toplanılan *Delphinium L.*, cinsinə aid olan bitki növləri götürülmüşdür. Ekspedisiyalar zamanı cinsə daxil olan bitkilərinin növ tərkibi və yayılma zonaları dəqiqləşdirilmişdir.

Flora və bitki örtütünün öyrənilimindən ümumi qəbul olunmuş floristik, sistematiq, ekoloji, coğrafi, geobotaniki üsullarından istifadə edilmişdir. *Delphinium* növlərinin təyinində A.A.Qrossheyem, A.M.Əsgərov "Azərbaycan florasının konsepti" "Flora Azərbaycan-Japan", Talıbov T.H., İbrahimov Ə.S. "Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri", "Konsept filoziy Kavkaza" və digər əsərlərdən istifadə edilmişdir. Son taksonomik dəyişikliklər "Konsept filoziy Kavkaza" əsərinə, Beynəlxalq botaniki nomenklatura kodeksinə, S.K.Çerepanovun və digər tədqiqatçılarının əsərlərinə uyğun aparılmışdır. [1, s. 87-89; 2, s. 241-245; 3, 9-13; 4, s. 15-37; 5, s. 28-106; 6, s. 24-37; 7, s. 30-39; 8, s. 828-830].

Alınmış natiocolorların müzakirəsi. Tədqiqatlar zamanı muxtar respublikası ərazisində yayılmış *Delphinium L.*, cinsinə daxil olan növlərin bioekoloji xüsusiyyətləri öyrənilmiş, yayılma əraziləri və taksonomik dəyişiklikləri müəyyənəşdirilmişdir.

Ordo: Ranunculales

Fam.: Ranunculaceae Adans. – Qaymaqcıçıklılər
Genus: *Delphinium L.* – Mahmızçıçək

- 1 (1) *D. araraticum* (N.Buch.) Grossh. – Ararat mahmızçıçəyi
- 2 (2) *D. buschianum* Grossh. – Buş m.
- 3 (3) *D. caucasicum* C.A.Mey.– Qafqaz m.
- 4 (4) *D. cyproleptrum* Boiss. – Qozbel m.
- 5 (5) *D. flexuosum* Bieb. – Qırırmızı m.
- 6 (6) *D. foetidum* Lomak. – Ağırılı m.
- 7 (7) *D. freynii* Conrath – Frein m.
- 8 (8) *D. nachizevanum* Tzvel. (*D. queretorum* Boiss. & Hausskn.) – Naxçıvan m.
- (9) *D. szowitsianum* Boiss. – Şovç m.

1. *Delphinium L.* – Mahmızçıçək. Yarpaqları barmaqvari böülümlü, çoxillik bitkilərdir. Çiçəkləri qeyri-düzgün, çiçəkyanlığının yarpaqcılqları 5 adəd olub, onlardan üstdəkilər mahmızşəkillidir. Nektarlıq 2 adəd oraqsəkillidir, çiçəkyanlığında yerləşən 2 böülümlü mahmiza keçir. Erkəkcikləri çoxdur. Meyvələri 3-5 yarpaqcılqlıdır. Mahmızçıçək cinsinin dünyada 150 növüna rast gelir. Ciçəkləri üzəndən dəlinin oxşadığı üçün yunanca bu adı almışdır. Orta dağ qurşağından alp qurşağadək meşələrin açıq yerlərində, daşlı-çinqlili yamaclarда yayılmışdır. Ciçəkyanlığın, nektarlığın forması, rəngi, tüklü və ya çılpaq olması növlərin təyinində istifadə olunan əsas əlamətlərdir. Əsasən dekorativ bitkilərdir, bəzi növlərdən derman preparatları alınır. Onların arasında balverən, zəhərli, boyaq bitkiləri də vardır. Qafqazda 23, Azərbaycanda 15, Naxçıvan Muxtar Respublikasında isə 9 növü yayılmışdır.

***Delphinium foetidum* Lomak., Tr.Tifl. Bot. sada, II 285 (1897). *D. Brunonianum* (non Royle), N.Бушко Fl. cauc. cr, III, 3, 60 (1903); Опред. Лютниковые, 22 (1919), Лицкий, 211; А.Гроссгейм II, 98 (1930). – Ağırılı mahmızçıçək.**

Çoxillik, kökümsovlu yoğun, tünd qəhvəyi rəngli, xoşagalmayan ağır iyi bitkidir. Bitkinin hündürlüyü 15-30 sm-dir. Gövdəsi sırmılı və yuxarıya qədər yarpaqlıdır. Yarpaqlarının üzəri unlu-tüküdüllü və yapislıqlıdır. Yarpaqları girdə, uzun saplaqlı, 3 böülümlü olub, romb şəklində payçıqlara böülümlüdir. Ciçəkyanlığın yarpaqcılqları neştervan yumşaq tüküdüldür. Ciçək grupu səryək və salxımı az ciçəklidir, bənövşəyi-mavi rəngddadır. Mahmız 10-12 mm uzunluqdadır, meyvə vərəqi tüküdüldür. Bitki iyul ayında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. İran coğrafi areal tipinə daxildir. Məhdud sahədə bitdiyindən və az sayılı olduğundan Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitabı"na daxil edilmişdir [2, s. 241-244]. Ordubad rayonun Gəmiqaya, Qapıcıq və Səyoğ dağ ərazilərində qaya tökünlərində, daşlı-çinqlili yamaclarında az sayda rast galınır.

***Delphinium araraticum* (N.Busch) Grossh. N.Buschin schedis (1935). – *D. tomentellum* var *araraticum* N.Busch, vo FL. cauc. crit, III, 3, (1903) – *D. Tomentellum* var. *araraticum* N. Busch, Опред. Лютниковые, 25 (1919); А.Гроссгейм II, 99 (1930) – Ağrı mahmızçıçəyi.**

Çoxillik, hündürlüyü 50-100 sm olan bitkidir. Qırırmızı tüküdüllü düz gövdəyə malikdir. Yarpaqlarının yuxarı hissəsi six-qırırmızı tüküdüllü, aşağı hissəsi isə girdə-ürəkvari görünürlər, olub, neştervan-romb şəklində 3-5 seqment parçalanmışdır. Seqmentləri isə öz növbəsində ensiz-xətti dərin böülümlüdir. Fırçası sadə, yumşaq, six və çoxciçəklidir. Ciçəkləri tutqun göy rəngddadır. Ciçəkyanlığın yarpaqcılqları 15-18 mm oval şəklində olub, daxili hissədən isə ağ tüküklərlə örtülmüşdür. Ararat mahmızçıçəyi iyul ayında çiçək açır, avqust ayında meyvə verir. Mezofit bitkidir. Atropaten coğrafi areal tipinə daxildir. Bitki Şahbuz rayonun Küküdağ, Dorabogazı, Salvari, Culfa rayonun Domırınlıdağ, Ləkətağ ərazilərində yüksək dağ və meşə çəmənlərində qeyd olunmuşdur (şəkil 1).



Şekil 1. *Delphinium araraticum* (N.Busch) Grossh. – Ağrı mahmızçıçayı.

Delphinium Buschianum A.Grossh. в Тр. АзОЗФАН, I, 51 (1933). – D. Linearilobum var. hirticaule, A.Гроссеим II, (1930) – Buş mahmızçıçayı.

Çoxillik, hündürlüyü 50-100 sm olan bitkidir. Gövdəsi düz və sadə olub, yuxarı hissəsi ağ tükcüklerlə örtülmüşdür. Yarpaqları girdə görünən, əsasına qədər xətti neşərvəri və ya xətti, dişcikli, çılpaq, dağınq tükcüklü seqmentlidir. Çiçək qrupu sıx və çoxçəkli olub, tutqun bonəvşayı-göy rənglidir. Çiçəkyanlığının yarpaqcılaları 12-20 mm uzunluğundadır. Çiçəkyanlığının ləçəkləri 12-20 mm uzunluğunda olub, ağ tükcüklerlə örtülmüşdür. Meyva varaqları çılpaq bəzən isə azacıq tükcüklüdür. Buş mahmızçıçayı iyul ayında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. Kiçik Asiya coğrafi areal tipinə daxildir. Şahbuz rayonun Biçənek, Salvari ərazilərində subalp qurşağıın meşə çəmənliliklərində rast gəlinir.

Delphinium freynii Conrat in Bull. Herb. Boiss. III, 36 (1895). *D. dasystachyum* (non Boiss. et Bal.), N.Buş, FL. cauc. crit. III, 58, (1903); Опред. Лютиковыe, 21 (1919); A.Гроссеим II, 96 (1930) – Frein mahmızçıçayı.

Kökümsovlu, hündürlüyü 40-110 sm, olan çoxillik bitkidir. Gövdəsi sado, düz, çılpaq, yuxarı hissəsi yumşaq tükcüklüdür. Yarpaq seqmentləri xəttidir. Fırçası çoxçəkli, aşağı çiçəkaltıları dərin çoxböülü, ensiz xətti payçıqlıdır. Çiçəkyanlığının ləçəkləri tükcüklü, ovalvan ellips şəklindədir. Çiçəkləri tutqun göy rənglidir. Mahmazı 1-2 sm uzunluğda, meyvə varaqları isə çılpaq və ya tükcüklüdür. Frein mahmızçıçayı may, iyun-iyul aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezofit bitkidir. Ordubad rayonunun Biləv, Pəzməri, Çənnəb, Culfa rayonun Berdik, Qazançı, Milax, Ərəfə, Şahbuz rayonunun Külös, Nursu, Keçili ərazilərində yayılmışdır.

Delphinium szowitsianum Boiss., Fl. cr. I, (1867). *D. dasystachum* ssp. *Szovitsianum* N.Busch bo Fl. cauc crit., III, 3, 58 (1903) – Soviç mahmızçıçayı.

Çoxillik 20-60 sm hündürlükda, kökümsovlu bitkidir. Gövdəsi düz və sadə olub, üzəri çox qisa tükcüklerlə örtülmüşdür. Yarpaq seqmentlərinin payçıqları ensiz xəttidir. Fırçası çox sıxdır, silindirşəkillidir. Aşağı çiçəkaltıları dərin parçalı, xətti payçıqlıdır. Çiçəkləri solğun sandır. Çiçəkyanlığının yarpaqcılaları 7-8 mm olub, nektarlılığın yuxarısına tutqun yaşlı rəngdadır. Mahmazı yuxarıdadır. Soviç mahmızçıçayı sentyabr ayında çiçək açır, oktyabr ayında meyvə verir. Mezokserofit bitkidir. İran coğrafi areal tipinə daxildir. Kəngəri rayonun Çalxanqala, Şərur rayonun Tənənəm, Ordubad rayonun Vənənd, Dırnis, Unus, Şahbuz rayonun Şəda, Badamlı, Biçənek, Kükü və s. ərazilərində, orta dağlıq qurşaqdan subalp qurşağına qədər kolluqlarda, əkin sahələrində daşlı-qayalı yamaclarında rast gəlinir.

Delphinium flexuosum Bieb., M. B., II, 12 (1808); III, 369 (1819). – D. elatum c. *sub-siliatum* Ledeb., 64. D. *speciosum* var. *Dasyarrum* var. *Leiopsepala* N.Buschbo Fl, cauc.crit, III, *Leiopsepala* N.Busch, Опред., Лютиковыe, 27 (1919); A.Гроссеим II, 100 (1930). – Qırırmı mahmızçıçık.

Çoxillik bitki olub, hündürlüyü 50-90 sm-a çatır. Gövdəsi düz, az sıyrılı, çılpaq, aşağı hissəsi dağınq kirpikciklidir. Yarpaqları uzun saplaqlı, üst və alt hissələri çılpaqdır, aydın seçilən damarlı, dayımı ürkəvan, dərin barmaqvar, üçböülü və rombşəkillidir. Yarpaqların yan hissələri 2-3 bölməlidür. Salxım çiçək qrupu sıxdır, aşağı hissədən budaqlanandır. Çiçək saplaqlı və çiçəkaltılı çılpaqdır, az miqdarda sərt kirpikciklidir. Çiçəkyanlığının yarpaqları çılpaq, 15-20 mm uzunluğunda, kanarları xətti neşərvəri olub, ağ üzər kirpikciklidir. Çiçəkləri göy rənglidir. İyul-avqust aylarında çiçək açır, sentyabr-oktyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. Az öyrənilmiş alkolooldi bitkidir. Qafqaz endemidir. Qafqaz coğrafi areal tipinə daxildir. Şahbuz rayonun Küküdağ və Culfa rayonun Araciq dağı orazisində rəsədliyər. Qafqaz coğrafi areal tipinə daxildir. Şahbuz rayonun Küküdağ və Culfa rayonun Araciq dağı orazisində rəsədliyər. Qafqaz coğrafi areal tipinə daxildir. Qafqaz mahmızçıçık subalp qurşaqın çəmənliliklərində, kolluq və meşə talalarında yayılmışdır. Qırırmı mahmızçıçık subalp qurşaqın çəmənliliklərində, kolluq və meşə talalarında yayılmışdır. Kiçik qrupurlarla hündürlüklü fitosenozlərin əmələ gelməsində iştirak edir.

Delphinium caucasicum C.A.Mey. Verz. Pfl. Cauc., 200 (1831) – Qafqaz mahmızçıçayı.

Kökümsovü tünd qəhvəyi ranglı, 10-20 sm hündürlükde, çoxillik bitkidir. Gövdəsi nazik və yumşaq olub, üzəri tükcüklerlə örtülmüşdür. Dernək olar ki, bütün yarpaqları kök ətrafinda yerləşir və əsasına qədər 3 bölmülü olub, rombşəkilli payçıqlıdır. Çiçək salxımı az çiçəkli olub, bonəvşayı-göy rənglidir. Çiçəkyanlığının yarpaqcılaları ellipsvari və yumşaq tükcük-lüdür. Mahmız 1,5-2 sm uzunluğundadır. Bitki iyul-avqust aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Mezokserofit bitkidir. Qafqaz coğrafi areal tipinə daxildir. Ordubad rayonun Nəsirvəz, Məzrə, Biləv, Şahbuz rayonun Batabat, Salvartı, Qanlıgöl ərazilərində qaya töküntülərində, çinqılı daşlı yamaclarda rast gəlinir (şəkil 2).



Şekil 2. *Delphinium caucasicum* C.A.Mey – Qafqaz mahmızçıçayı.

Delphinium cyphocleptrum Boiss., Diagn., ser. I, 6, 7, (1855) – D. *hebridum* var. *laxiusculum* Boiss., I, 89. – D. *hybridum* ssp. *N.Busch.* bo Fl. cauc. crit., III, 3, 56 (1903) – D. *-laxiusculum* Rouy, A.Гроссеим II, 97 (1930) A.Невский bo Fl. СССР, VII, 175 (1937). – D. *hybridum* *gracillimum* LEBED. I, 61 D - *hybridum* (non D. C.) M.B., II, 13; III, 370 p.p. – D. *hybridum* ssp. *punicum* N.Buschbo Fl, cauc. crit., III, 3, 555 p.p. – Qozbel mahmızçıçık.

Çoxillik, kökümsovlu tükcüklü 30-35 sm hündürlükde olan bitkidir. Gövdəsi düzür, çox qisa tükcüklerlə örtülmüşdür, yuxarı hissədən azacıq budaqlanmışdır. Yarpaqları uzununa

xətti neştervandır. Salxımı seyrək əsasən uzundur və azçıqklıdır. Çiçəkyanlığının ləçəkləri 3-15 mm uzunluğunda ovalvari olub, xaricdən ağ tükcükülüdür. Ciçəkləri tünd bənövşəyi rənglidir. Qozbel mahmızçıçayı orta dağlıq qurşağın kolluqlarında və quru-daşlı yamaclarında yayılmışdır. Bitki may, iyun, iyul aylarında çiçək açır, avqust-sentyabr aylarında meyvə verir. Kseromezofit bitkidir. Şimalı İran coğrafi areal tipinə daxildir.

ƏDƏBİYYAT

1. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri Naxçıvan: Əcəmi, 2008, 350 s.
2. Talibov T.H., İbrahimov Ə.Ş. Naxçıvan Muxtar Respublikasının Qırımızı Kitabı (Ali sporlu, çılpaqtoxumlu və örtülütoxumlu bitkilər) Naxçıvan, 2010, 676 s.
3. İbragimov A.Ş., Nabieva F.X., Salaeva Z.K. Горностепная растительность Нахчыванской Автономной Республики Азербайджана // Инновации в науке, г. Новосибирск, 2017, № 5 (66), с. 9-13.
4. İbragimov A.Ş. Растительность Нахичеванской Автономной Республики и ее народно-хозяйственное значение. Баку, 2005, 230 с.
5. Flora Azərbaydjana: v 8-x t., t. IV, Bakı: AN Azərb. SSR, 1953, 401 c.
6. Flora Kavkaza: v 8-x t., t. IV, Leningrad, 1950, 456 c.
7. Konспект floralar Kavkaza: v 3-x t., t. II, Sankt-Peterburg, 2006, 201 c.
8. Черепанов С.К. Сосудистые растения России и сопредельных государств. СПб.: Мир и семья, 1995, 992 c.

AMEA Naxçıvan Bölümü
E-mail: zülfiyey.salayeva@mail.ru

Zülfiyə Salayeva

BIOECOLOGICAL FEATURES OF THE *DELPHINIUM* L. SPECIES SPREAD IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC'S TERRITORY

As a result of many years of research, there is given information about the bioecological features of species of *Delphinium* L. genus, their position in the vegetation, spreading area and the role in the natural ecosystem in the Nakhchivan Autonomous Republic. During literary studies and expeditions it was determined that 9 species of genus were spread in the area. They are: *Delphinium araraticum* (N.Buch) Grossh., *D. buschianum* Grossh., *D. caucasicum* C.A.Mey., *D. cypripodectrum* Boiss., *D. flexuosum* Bieb., *D. foetidum* Lomak., *D. freynii* Conrath., *D. nachezvancum* Tzvel. (*D. quercretorum*. Boiss. & Hausskn.), *D. szowitsianum* Boiss.

The botanical description and spreading areas of each plant had been shown and the formation and associations of species had been noted. Recent nomenclature changes have been used in assigning of species. The species of *Delphinium* L. genus recommended for greenery of the parks, squares, and alleys because they are ornamental plants.

Keywords: flora, systematic analysis, geophysics, ephemeral, ornamental plants.

Зульфия Салаева

БИОЭКОЛОГИЧЕСКИЕ ОСОБЕННОСТИ ВИДОВ *DELPHINIUM* L., РАСПРОСТРАНЕННЫХ НА ТЕРРИТОРИИ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКИ

В статье изложены результаты проведенных на территории Нахчыванской Автономной Республики многолетних исследований биоэкологических особенностей, положения в растительном покрове, распространения и роли в естественных экосистемах видов *Delphinium* L. На основе анализа литературных данных и собранных во время экспедиций собственных материалов установлено, что на территории распространены 9 видов рода *Delphinium araraticum* (N.Buch) Grossh. *D. buschianum* Grossh., *D. caucasicum* C.A.Mey., *D. cypripodectrum* Boiss., *D. flexuosum* Bieb., *D. foetidum* Lomak., *D. freynii* Conrath., *D. nachezvancum* Tzvel. (*D. quercretorum*. Boiss. & Hausskn.), *D. szowitsianum* Boiss.

Даны ботанические описание каждого вида, определены зоны распространения, формации и ассоциации, ими образованные. В определении видов применены последние номенклатурные изменения. Виды рода *Delphinium* L. в основном декоративные растения, поэтому предложены их использования в озеленении парков, площадей и скверов.

Ключевые слова: флора, систематический анализ, геофит, эфемерод, декоративных растений.

(Akademik Tariyel Talibov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	02.03.2020
	Son variant	29.04.2020